



Məmməd İlqarla nə vaxt, necə tanış olduğum yadına gəlmir. Onu biliyəm ki, ayrı - ayrı təhsil ocaqlarında oxusaq da, ayrı - ayrı ixtisas sahibləri olsaq da, hər ikimiz şair olmaq istəyirdik. Bizi görüşdürən isə Bakıdakı kitabxanaların nəzdində fəaliyyət göstərən ədəbiyyat dərnəkləri, sonralar isə "Gənclik" Respublika ədəbi birliyi oldu.

Sazın sevdiyi şair

Adamlar dünyaya gəlməmişdən, hətta ana bətninə düşməmişdən əvvəl bir-birini tanıya, bir-birinə doğma ola bilərmi? Mənim Məmməd İlqarla dostluğunun tarixi biz dünyaya gəlməmişdən başlayıb. Çünkü ayrı-ayrı vaxtlarda, ayrı-ayrı məkanlarda, ayrı-ayrı ailələrdə doğulsaq da, biz ən əvvəl eyni ruhun adamlarıyıq.

Ruhlar isə bizdən əvvəl də vardi, bizdən sonra da olacaq. Ona görə də Məmməd İlqarı nə vaxtdan tanıdıgımı xatırlaya bilmirəm... Bircə onu biliyəm ki, Məmmədlə bir-birimizi tapanda, itkin düşənini tapanlar necə sevinərsə, elə sevinmişdik.

Bayaq qeyd etdim ki, hər ikimiz şair olmaq istəyirdik. Təkcə ikimizmi? O dərnəklərə, ədəbi birliyə gələn hər kəs (onların da sayı onlarla idi) şair, yazıçı olmaq, özü də heç kəs dilinə gətirməsə də, hamı böyüyündən, məşhurundan olmaq istəyirdi. İlk kitbalarımız "Yazıçı" nəşriyyatında qovluq şəklində növbə gözlə-

yir, "mürgü vururdu". Adda-bud-da respublika mətbuatında, ədəbi dərgilərdə, almanaxlarda çap olunurduq. Məmməd İlqar da nəşriyyatdakı qovluğundan nigaran, seyrək dərc olunan müəlliflərdən idi. Mətbuat, kitab vasitəsilə tanınmağa çalışdığımız belə bir vaxtda qəflətən Məmməd İlqarın səsi-sözü sazdan gəlməyə başladı. Saz öz şairini, qan qohumunu, doğmasını arayıb tapmışdı. Az keçməmiş onun təcnisləri, qoşmaları, gəraylıları aşiqların dillərinin əzbəri, həm də oxuna - oxuna dillər əzbəri oldu. Məmmədin daha mətbuata, kitaba demək olar ki, ehtiyacı qalmadı. Onun şeirləri sazin sınağından alniaçıq, üzüağ çıxdı. Sazın sınağından çıxan şairlər isə xösbəxt şairlərdir. Sözu də, özü də saz durduqca duracaq, saz yaşıdagıca yaşayacaq.

Saz qəlp, yabançı heç nəyi yaxına qoymur, qılçıqlı dili qəbul etmir. Məmməd İlqarın şeirlərinin dili ən təmiz, ən duru yerdən, sazin bağından qopan dildir. Təzə olduğu qədər qədim, qədim olduğu qədər təzədir.

Çox məşhur olan təcnisinin aşağı-

dakı iki misrasında sözlərin düzülüşüne, eyni samitlərin və saitlərin yaratdığı ahəngə fikir verin:

*Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm görmü görüb gözündən gözəl.*

Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Məmməd İlqarın təcnislərinin eksəriyyəti təzə olmaqla bərabər təkcə təcnis yazmaq xatirinə yazılımış, yəni yazılışı, səslənişi eyni, mənası ayrı olan sözlərin quru, texniki tərəfi deyil, həm də ürəyin istisi, sevinci, ağrısı hər sözə, hər misraya hopub. Buna görə də Məmməd İlqarın təcnisləri başqalarından seçilir, yadda qalır və sevilir.

Məmməd İlqar sözün şirin tərəfinən, həm də bütün imkanlarından istifadə etməyə çalışır və çox vaxt bunu bacarır:

*Gözümü çaylaq elərəm,
Köysümü yaylaq elərəm,*

Məmməd İlqar 65

*O gülləri qan aparır
Könlümü yaylıq elərəm -
Sarı, güllərə-güllərə.*

Yaxud:

*Narsan - səni "bölmə" yoxdu,
Yarsan - sənsiz yolum yoxdu.
Varsan - mənə ölüm yoxdu,
Dərdim, ömrün uzun olsun.*

Məmməd İlqarın yazdıqlarının çox az hissəsini çıxmak şərtilə, istənilən misralarını bu bəndlərin yerinə qoymaq olar və yenə də yuxarıda fikrimizdə əminliklə qalarıq.

Bir oxucu kimi Məmməd İlqarın yazdıqlarını bir də ona görə çox bəyənirəm ki, onun çıçırmاقla, hay-küyle qətiyyən arası yoxdur. Dərdini də, sevincini də, ağrısını da aq kağıza piçildiyir:

*Vətən, başa çox iş gələr,
Baş əymə basın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın, dasın sağ olsun.*

Yaxud:

*Bu qırmızı kəcavədə
Gələn oğlana yol verin.
Vətən nədi? - Vətən deyib
Ölən oğlana yol verin.*

*Ta sağalmaz yaraları,
Ha sari anam, ha sari...
Dağilan bürcüm, hasarım
Qalam oğlana yol verin.*

Fikir verdinizsə, mən onun Qarabag müharibəsinin ağrı-acılarından sözünlən misralarını misal götirdim. Belə düşünürəm ki, onun bu mövzuda yazdıqları, ilk növbədə isə "Qaratel" poeması xüsusi tədqiqata və təqdimata layiq əsərdir. Əslində mən bir neçə kəlməlik yazıyla "Məndən şair olar - minlərin biri, məndən Sabir olmaz, Nəsimi olmaz" - deyən gor dostum Məmməd İlqarı 65 yaşıının tamam olması münasibətilə təbrik etmək istəyirdim. Amma deyəsan mətləbi bir balaca uzatdım. Neynəyim, söhbət ondan düşəndə ha çalışsam da, az da nişa bilmirəm. Nəhayət, üzümü Məmmədə tutub onu ad günü münəsibətilə təbrik edir və özünün tez-tez işlədiyi bir ifadə ilə: "Dərdi, canın sağ olsun" - deyirəm. Və buna da inanıram ki, bizdən sonra gələn qanacaqlı şairlərdən də "məndən Məmməd İlqar olmaz" deyən tapılacaq.

Oxucuların nəzərinə

Gələn həftədən etibarən "Ədəbiyyat qəzeti" şənbə günü çap olunacaq.

Sabir SARVAN
Soltanoğlu
Sumqayıt